

# BÖYÜK ŞƏXSİYYƏTLƏRİN NÜMUNƏVİ DOSTLUĞU



Üzeyir bay Hacıbəyli ilə Səməd Vurğun arasında 21 il yaş fərqi olsa da, onları ümumi bir amal birləşdirirdi. Hər iki sənətkar ruhən bir-birinə çox yaxın idi.

Hala uşaqlıq illərində Qazax Müəllimlər Seminariyasında təhsil alarkən Ü. Hacıbəylinin "Əslî və Kərəm" operasında və "Arşın mal alan" operettasında məharətlə oynayan Səməd Vəkilov sonralar Bakida dahi bəstəkarla həm dostluq etmiş, həm də yaradıcılıq ünsiyyətində olmuşdur. Üzeyir bay gənc şairə daim ata qayğısı göstərmış, S. Vurğun isə böyük ustada övlad münasibəti başlamışdır.

Unudulmaz şairin qızı Aybəniz Vəkilova öz uşaqlıq illərini xatırlayarkən danışırı: "Yusif, man və Vaqif hələ kiçik idik. Bir gün Yessentukidə atam bizi Üzeyir Hacıbəylinin görüşüne apardı. Biza də bərk-bərk tapşırdı ki, yaxınlaşüb Üzeyir bayın alını öpərsiniz. Sevimli sənətkarımız kreslədə aylışmışdı. Biz atamın dediyi kimi bir-bir dahi bəstəkarın alını öpdük. Vaqif ləp balaca olduğu üçün o, Üzeyir bayın alını öpəndə olmaz ustadımız onun başına siğal çakdı. İndi, söz düşəndə Vaqifə deyirəm ki, Üzeyir bay başına siğal çakmakla sənə musiqi istədiyi bəxş edib.

Görüş zamanı bizi heyratlandıran bir məqam hələ də yadımızdadır. Atam o vaxtlar artıq tanınmış bir şair idi. Amma bütün söhbət

boyu Üzeyir bayın hüzurunda ayaq üstə dayandı, oturmadi. Bu, dahi sənətkarən misilsiz hörmət və ehtiram əlaməti idi".

**"Böyük şəxsiyyət, gözəl, qayğıkeş insan Üzeyir bay Hacıbəyli yaradıcı gənclərin fəaliyyəti ilə çox maraqlanırdı. Səməd Vurğunun istedadına isə xüsusi rəğbəti vardi. Həm də şairdə olan milli qeyrət, böyük vətənpərvərlik, xeyrxiqliq hissi Üzeyir bayın diqqətini xüsusi cəlb edirdi. Onlar bir-birini çox yaxşı anlayır, duyar və daim əməkdaşlıqla idilər. S. Vurğun bəzən yeni şeir yazan kimi ana dilimizin mahir bilicisi Ü. Hacıbəyliyə oxuyardı. O da əksər hallarda şeirdən ilhamlanaraq ona musiqi bəstələyərdi.**

Üzeyir bay Hacıbəylinin baldızı oğlu və uzun illər dahi sənətkarın şəxsi katibi olmuş Ramazan Xalilov xatirələrində yazır: "İkinci Dünya müharibəsi illərində Səməd Vurğun gecəyarı Üzeyir bayın mənzilinə zəng çaldı və yeni yaratdığı şeiri bəstəkara oxumağa başladı. Şeir Üzeyir bayın xoşuna gəldi.

- Deynən, yazım, - deyə şairdən rica etdi.



Üzeyir Hacıbəyli və Səməd Vurğun. Müəllif Nəcəfqulu İsmayılov

Üzeyir bay o dəqiqa geyindi, royal arxasında əyləşdi, bir melodiya çalıb zümzümə etməyə başladı. Bir saat yarından sonra Səmədə zəng vardu:

- Bilirsən, ölçü nə isə düz gəlmir...

Görünür, o da yatmayıbmış, zəngi gözləyirmiş, axı Üzeyir bayə yaxşı bələd idi:

- İndi galırəm...

Qaranlıq qarq olmuş şəhərin küçələri ilə yolda onu saxlayan patrulları dila tutaraq Səməd Üzeyir bəygilə gəldi. Açılan səhəri məsləkdaşlar yeni mahni ilə - "Vətən orduşu" mahnısı ilə qarşıladılar.

*Qorxub çəkinmərik ölüməndən, qandan,  
Çıxdıq illər boyu çox imtahandan.  
Bombalar yağısa da har gün, har yandan,  
Dağlara səs salır hücum borusu,  
Haydi, marş irali, Vətən orduşu.*

İkinci Dünya müharibəsi illərində musiqimizin və poeziyamızın təassübəşərli qələbə naminə var qüvvələri ilə çalışırdılar.

Ü. Hacıbəyli müharibə illərində hərbi-hamilik işlərinə rəhbərlik edirdi. Onun sədrliyi ilə xüsusi komissiya faaliyyətə başlamış, hərbi-hamilik işləri üzrə briqadalar təşkil edilmiş, qərargah yaradılmışdı.

Komissiyanın göstərişi ilə hər yerda şəhər, vətənpərvərlik və

səfərbəredici əhval-ruhiyyə yaradan musiqilər səsləndirilir, xalqımızı, döyüşçülərimizi qəhrəmanlıq, qalabaya sövq edirdilər.

**"**İkinci Dünya müharibəsinin ilk günlərində Ü. Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi bütün bəstəkarları vətənpərvərlik ruhlu əsərlər yazmağa çağırırdı. Özü də bu səpkidə çoxlu əsərlər yazımişdır. O həm də Yazıçılar İttifaqına, şəxsən onun rəhbəri Səməd Vurguna müraciət edərək, müdafiə mövzusunda mübariz mahnılar yaratmaq üçün mətnlər yazılmasını tövsiyə edirdi.

Hətta Azərbaycan yazıçılarından Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvallı, Zeynal Xalil, Nigar Rəfibəyli, Əhməd Cəmil və başqalarının iştirak etdiyi, 14 sentyabr 1942-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən "Vətən müharibəsi dövründə Azərbaycan adəbiyyatı" adlı adəbi-bədii gecədə giriş sözünü böyük bəstəkarımız Üzeyir Hacıbəyli söyləmişdir.

Müharibədən əvvəl də, müharibə başladıqdan sonra da Ü. Hacıbəyli tez-tez harbi hissələrdə olur, əsgərlərlə, döyüşçülərlə görüşür, onların vəziyyəti, güzəranı ilə maraqlanırırdı. Bəzən də hərbiçilərlə görüşlərə elə Səməd Vurğunla birgə gedərdilər. Müharibə dövründə bu iki sənətkar müşərək yaradıcılığı əasan bir neçə əsər



ərsəyə gətirmişdilər. "Vatan Ordusu", "Ey Vətən", "Döyüşürlər marsı", "Zəfər himni", "Şəfqat bacısı", Azərbaycan Respublikasının Himni mühərabə illərinin məhsullarıdır.

"Şəfqat bacısı" mahnısının yaranma tarixi çox maraqlıdır. İkinci Dünya müharibəsi başladığdan üç gün sonra Azərbaycan Dövlət Konservatoriyasının yeni istifadəyə verilmiş binası hospitala çevrildi. Olduqca xeyirxah, qayğıkeş, xalqını, vətənini sevən Üzeyir bəy tez-tez bu hospitala gedər, oradakı yaralı əsgərlərə baş çəkərdi. Hər dəfə da gedəndə onlara ərzaq, pal-paltar və s. aparardı.

1941-ci il idti. Artıq cəbhədə ölüm-dirim müharibəsi gedirdi. Belə bir vaxtda döyüşlərdə yaralanan əsgərləri bu hospitala gətirirdilər. Üzeyir bəy da oraya gedərək yaralılarla görüşür, onlara maddi və mənəvi yardım göstərirdi. Belə görüşlərin birində, döyüşdə ağır yaranmış leytenant Əsgərov azərbaycanlı bir tibb bacısının şücaatindən qırurla söhbət açaraq deməşdir ki, cəbhədəki döyüşlərin birində mənçinimdən və ayağimdən ağır yaranmışdım. Vəziyyətim ağır idti. Bu zaman tibb bacısı özünü yetirərək məni çıxına alıb, sürüna-sürüna odun-alovur içindən çıxardı. Sağ qaldığım üçün 19 yaşı şəfqat bacısına borcluyam.

Bu görüşdən çox mütaəssir olan Üzeyir bəy evə galən kimi S.Vurğunla zəng çalır, əhvalatı söyləyir və bildirir ki, şəfqat bacısı haqqında mahni bəstələmək niyyətindədir. Sözlərini yazmayı da ona həvalə edir. Şair məmənuniyyətlə razılıq verir, sahəri gün hazırla mətnlə bəstəkarın yanına galır. İki gündən sonra isə məşhur "Şəfqat bacısı" mahnisi hazır olaraq on cəbhəyə göndərilir.

*Gəl, ana yurdumun qızı, galini,  
İndi namus vaxtı, qeyrat dəmidir,  
Sən da əsirgəmə kömək alını,  
Hər sözün, söhbətin can malhəmidir.  
Adın şəraflidir sənin, ey qadın,  
Dahilər anası çağırılır adın.*

Bu mahnını ilk dəfə azərbaycanlılardan ibarət 416-ci atıcı diviziyasında xidmət edən Rəşidə Qasımkəzadə digər tibb bacıları ilə birlikdə ifa etmişdi.

Ölkəmizdə elə bir tədbir olmazdı ki, Üzeyir bəy Hacıbəyli və Səməd Vurğun orada iştirak etməsinlər. Mühəribənin qızığın çağında – 7 sentyabr 1942-ci ildə Azərbaycan hökumətinin göstərişi ilə Bakıda muğam və xalq mahnılarının ifası masallarından bəhs edən müşavirə çağırılmışdı. Müşavirədə bəstəkarlar, şairlər, xanəndələr, ifaçılar, o cümlədən Cabbar Qaryağdioğlu, Hüseynqulu Sarabski, Niyazi, Əfrasiyab Bədəlbəyli, Said Rüstəmov, Səməd Vurğun, M.S.Ordubadı və başqaları iştirak edirdilər. Müşavirə İncəsanat İşləri idarəsinin rəisi Mirzə İbrahimovun sadriliyi ilə keçirilirdi. Əsas məruzaçı isə Üzeyir Hacıbəyli idi. Məruzədə böyük bəstəkar muğamlara seçilən sözlər, xanəndə və sazəndə dəstələri tərəfindən xalq mahnılarının oxunması, ifaçının sahnə bacarığı və s. məsələlərdən bəhs etmişdi.

Ustad sənətkar mahni matnlarının seçilməsinə, ümumiyyətlə, dilimizin saflığına həmisi xüsusi diqqət yetirmiş, qələm sahiblərinə də dilimizə hörmətlə yanaşlığı tövsiyə etmişdi. Bu barədə akademik Məmməd Arif Dadaşzadə yazırı: "Bir dəfə Süleyman Rəhimovun dilini təqdim etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. "Görəsan, nə üçün axtarır?" - deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanımı gələrsən. Getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir. S.Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmışdı.

Salamlaşdıq, oturdum. Dedi ki, maqalən pis deyil, xoşuma gəldi. Amma Süleyman Rəhimovun dilindən gətirdiyin sözlərlə razlaşmaq çatındır. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin aleyhina gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırırsanmı? Bəs az işlənən və işlənməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və sahvinə başa düşdüm".

Bu baxımdan Səməd Vurğunun dili haqqında onun "Fərhad və Şirin" əsərinin Stalin mükafatına təqdim ediləcək münasibətilə 19 fevral 1942-ci ildə adəbiyyat və İncəsanat sahəsində Stalin mükafatı komitəsinin iclasında Ü.Hacıbəylinin söylədiyi nitq də çox maraqlıdır. Üzeyir bəy çıxışında demişdir: "Səməd Vurğun – müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyardım ki, nəinki parlaq nümayəndələrindən biri, hatta an istedadlı nümayəndəsidir. Azərbaycan dilinin nümunələrini Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edərək o, Azərbaycan xalqının həyatının bütün sahələrini müxtəlif yollarla əks etdirməyi bacarmışdır. Şairin şeirləri ana vətənə dərin hissələrə hədsiz məhabbatla doludur. O, şeir sənətinə mükəmməl yiyəlmüşdür. Dramaturgiya yoluna isə o, üç

dramla daxil olmuşdur. Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhati odur ki, əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur. Bir dramaturq olaraq yaradıcılığının ikinci əsas tərəfi odur ki, insan hayatını romantik və filosof şair kimi təsvir edir.

Hazırkı "Fərhad və Şirin" əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir. O, Nizami haqqında yazır və onu müasirləşdirərək, sözün əsl mənasında, çağdaş vətənpərvərlik drami yaratmağa müvəffəq olur. Bu, nəzəmlə yazılmış dramdır.

O, epiq asudalıyi və dramatizmi birləşdirir. Bunlar həmisi çox gözəl dillə yazılmış və nəinki Azərbaycan, hətta bütün çağdaş dramaturgiyanın nailiyyətlərindən biridir".

1940-ci ildən, yəni yarandığı gündən, ömrünün sonuna kimi Stalin komitəsi üzvü olan Üzeyir bəyin bu çıxışından sonra Səməd Vurğunun "Fərhad və Şirin" əsəri qeydsiz-şartsız Stalin mükafatına layiq görülür.

Üzeyir Hacıbəyli haqqında tədqiqat apararkən S.Vurğun tərəfindən bəstəkara ünvanlanmış kiçik bir məktuba rast gəldim. Orada yazılırdı: "Əzizim Üzeyir bəy! Siz məndən ordumuzun 25-ci ildönümü münasibatla şeir istəmişdiniz. Mən da "Göz aydınlığı" adlı bir şeir yazıb sizə göndərirəm.

İndi söz sizindir! Sizin böyük sənətiniz hər zaman mənim şeirlərimə qanad verdiyi kimi, bu şerimə də qanad verəcək.

Əllərinizi bərk-bərk sıxıram, hər vaxt qulluğunuzda hazırlam.

Sizin S.Vurğun

9.11.43. Bakı".

**“1944-cü ildə Üzeyir bəy Hacıbəyli ilə Səməd Vurğun birlikdə Azərbaycan Dövlət Himnini yazdılar. O dövrə bütün respublikalara Dövlət himnləri yaratmaq üçün göstəriş verilmişdi. Elə həmin ildə Azərbaycanın o zamanki rəhbəri Mir Cəfər Bağırov Üzeyir bəyi yanına dəvət edərək demişdir: "Moskvada olarkən İosif Vissarionoviç Stalin yoldaş məndən xahiş etdi ki, onun salamını sizə yetirim. Və bir də tapşırı ki, Azərbaycan Respublikasının Dövlət Himnini Üzeyir Hacıbəyov və Səməd Vurğun yazuşınlar".**

Böyük bəstəkar bu söhbətdən çox məmən olaraq, M.C.Bağırovla görüşdən dərhal sonra işə başladı. Himnini sözlərini yazmağı Səməd Vurğunla bərabər, Süleyman Rüstəmə həvalə etmişdilər.

Bundan əlavə, 1945-ci ildə Ü.Hacıbəyli S.Vurğunla bərabər ikinci Dünya müharibəsinin qələbəsi münasibəti ilə "Zəfər himni" adlı xor və orkestr üçün əsər yazdırılar. Bu, onların müstərək yaradıcılığının son mərhəlesi oldu.

1945-ci ilin sentyabr ayında dünya şöhrəti dahi bəstəkar, publisist, dramaturq, pedaqoq, filosof, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəylinin anadan olmasının 60 illiyi, yaradıcılıq fəaliyyətinin 40 illiyi böyük təntənə ilə keçirilmişdir. Yubiley gecəsində rəyasət heyatında ayləşən Səməd Vurğun yubilyara elə oradaca şeir yazır və təbrik çıxışından sonra "Böyük bəstəkar" adlı həmin şerisi oxuyur. Şeirdən bir bənd:

*Qartal kimi qanadlanıb, fəzaları aşarsan.  
Bir ülviyat almanın qucağında yaşarsan.  
Sən ki, həyat aşıqışan, qoy bu eşqin var olsun,  
Nasillərdən-nasillərə adın yadigar olsun!*

23 noyabr 1948-ci il Azərbaycan xalqı və mədəniyyəti üçün ağır bir tarixdir. Həmin gün dahi bəstəkar, əvəzsiz insan Üzeyir bəy Hacıbəyli hayata gözlərini əbədi yumdu. Bu itki ilə bağlı S.Vurğun "Eşq olsun sənətkara" şerini yazar:

*O, sabah da bizimla addımlayır yanaşı,  
"Koroğlu"dan oxuyur yənə zəfər ordumuz.  
Ey, Füzuli şerinin bir bəstəkar qardaşı!  
Şöhrət tapdı adınlı bizim ana yurdumuz.*

*Ölüm sevinməsin qoy, ömrünü vermir bada  
El qadrını canından daha aziz bilənlər.  
Şirin bir xatirətək qalacaqdır dünyada  
Sevərək yaşayanlar, sevilarək ölenlər...*

Ünlü şairimiz dahi sənətkara həsr etdiyi "insan qalbinin tərənnümçüsü" adlı vəfa sözündə yazırı: "Bütün xalqımız böyük bir hüzün ilə musiqi sənətimizin olmaz ustası olan Üzeyir Hacıbəyovla vidalaşdı. Əziz və hörmətli bir insanın tabutunu torpağa tapşırmaq, onu sevənlər üçün, bütün xalq üçün ağır bir dərddir".

Üzeyir bəyin vəfatından sonra da Səməd Vurğun onun xatirəsini həmisi aziz tutmuşdur. Üzeyir Hacıbəylinin ev-muzeyinin mərhum direktoru, professor Ramazan Xalilov danışındı: "50-ci illərdə dekorativ təbqiçi sənət usta Sakina Şahsuvarovaya bir güldən sifariş etmişdim. İşini tamamladıqdan sonra rəssam yanına gəldi və bildirdi ki, güldən artıq hazırdır. Doğrudan da, çox gözəl bir iş almışdı. Onda həla müzey açılmamışdı. Güldən pulunu isə ödəmək lazımdı. Büyük məbləğ gərək idi. Çox fikirləşdən sonra Səməd Vurğunun yanına getdim. O zaman böyük şair Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışırı. Əhvalatı ona danışdım. S.Vurğun dərhal Azərbaycan Dövlət Tarix Muzeyinin direktoru Məmməd Qaziyeva zəng çaldı. Bildirdi ki, Üzeyir bəyin əksi olan güldən rəssamdan alınmasına yardımçı olmalıdır. M.Qaziyev şairin xahişini yera salmadı və güldən pulunu rəssama ödəyərək, onu müzey üçün aldı etdi".

Hazırda qıymatlı ranglı şüşədə hazırlanmış həmin güldən Azərbaycan Dövlət Tarix Muzeyinin daimi ekspozisiyəsindədir.

Budur sənətkara olan böyük mahəbbət! Həm Üzeyir bəy Hacıbəyli, həm də Səməd Vurğun Azərbaycanın şanlı tarixində əbadılıq qazanmışlar. Həmişəlik xalqımızın yaddaşına hakk olunmuşlar. Bu iki böyük şəxsiyyətin dostluğu bəşəriyyətə nümunədir.

Səadət Qarabağlı,  
Üzeyirbəyünəs